

**X**alqımızın tarixində ele din xadimləri, üləmələr olub ki, bu gün onları unutmaq, yaddaşımızdan silmək ister tariximiz, istərsə də golocık nasillor qarsısında böyük ınsafsızlıq, nankorluq olardı. Unutmaq olmaz ki, zokalı din xadimləri, üləmələr öz dövrlerinin təsərrüfatı və ziyyətləri ilə bir cərgədə durublar.

Bələ din xadimlərindən biri de 1886-ci ilin baharında Fatmayı kəndində Mirzəhüseyin kisinin ailəsində dünyaya göz açmış Şeyx Ağahüseyin Hüseynov olub. Xatirlatmaq yerine düşər ki, Bakının bu qədim kəndi xalqımıza yazıçı və dövlet xadimi Tağı Şahbazı Simurqu, şair Mirzəağa Dilkunu, xalq artisti Məmmədəli Vəlixanlı, professor, təbib Əbülfəz Qarayevi, dahi bəstəkar Qara Qarayevi və başqa sənətkarları bəxş edib.

Ağahüseyin 7 yaşında ikən Mirzəhüseyin kişi onu Gördil kəndində Molla Ağaelinə molaxanasına qoyub. İti hafizəye malik olan Ağahüseyin iki il müddətində Qurani-Kərimi başa vurur. Şeyx Sədlinin "Gülüstan" və "Bustan"ını oxuz edir, ərəb və fars dillərini öyrənir. Dövrünün qabaqcıl, gözüaçıq, savadlı din xadimi olan molla Ağaeli Ağahüseyinin atasını yənina çağırıldır.

"Mirzəhüseyin, sənin Fərəzindən çox ağıllı, dərrakalı, zehinli uşaqdır. Men bütün bildiklərimi ona verdim, indi mənə daha ehtiyacı yoxdur. Men oğlumu İrana, Ərabistana oxumağa göndərirəm. Sənə də məsləhət görürrəm, Ağahüseyin gələcəyi işıqlıdır. Təhsilini davam etdirməni lazımlı bilirəm" - deyir.

Bələ bir təklifi gözləməyən Mirzəhüseyin kişi çıxmaz bir vəziyyətdə qalaraq söyləyir: "Molla ağa, Ağahüseyin menim gözümüz işqidir, men onu çox sevirdəm, ancaq men kasib adamam, onu oxudurmağa vəsaitim yoxdur".

"Men bilirom sən kasib adamsan, ancaq eşitdiyimə görə, Ağahüseyindən başqa dörd oğlan var. Onları başa sal, bu işdə qardaşlarını kömək etsinler. Bundan başqa kendimizde varlı-dövlətli şəxslər var, onlara müraciət elə, belkə sənə kömək etdiər. Bəla uşağı kənd özü oxudurmalıdır", - deyə Molla Ağaeli tövsiyə edir.

Uzun məşvərətdən sonra Ağahüseyin böyük qardaşları və Fatmayı kəndinin bir neçə küber şəxsləri bu mühüm işə razılıq verirlər. 1895-ci ilde 9 yaşılı Ağahüseyin üç nəfer yoldaşı ilə Yaxın Şərqi təhsil almağa gedir. Yeddi il İranın müxtəlif şəhərlərində ali dini təhsil alan və axundluq dərəcəsinə yiyələnən Ağahüseyin bunuluna kifayətlənənən İraqın Nəcafü'l-Əşref şəhərinə gelir və orada təhsilini davam etdirir. Təhsilini başa vurdurduqdan sonra ona şeyx rütbiyi verilir.

Hələ Nəcəfdə təhsil alan zaman ona xəber çatır ki, böyük qardaşı Kərbəlayı Əlihüseyin Kərbəla şəhərinə köçüb, ərəb qızı ilə evlənərək

orada yaşamağa başlayıb. Kərbəla şəhərinə kələn Şeyx Ağahüseyin oranın dini-tədris mərkəzləri ilə tanış olur, ayri-ayrı üləmələrdən fərdi dərəslər almağa başlayır. O, fırı, nücum, məntiq və bir sıra dəqiq elmləri öyrənir. Təhsil ilərində Ağahüseyin şəxsi mütləkü qızığın həvəs göstərir. Kərbəlada özünün şəxsi kitab-


seynin adı Tiflisdə oturan Zaqafqaziya Şeyxüllislamina məlumat idil və onun göstərişi ilə də Bakıda iranlıların "Zəngənlər məscidi"nın axundu vəzifəsinə təyin olunur. Hərəmə məscid keçmiş Tatarnı küçəsi (sonralar Krupskaya küçəsi) ilə ikinci Parallel küçəsinin arycında yerləşirdi.

Şeyxin dostları - İçərişəhər-

Qüdrət Piriyevin evində yaşa- malı olub. Maddi cəhətdən çox sıxlıqlar çekir. O dövrdə sekkiz nefərdən ibarət ailəni saxla- maq asan deyildi. O bir müddət fehlilik etmeye məcbur olur, bir müddət isə böyük qızı Sə- adat xanımı evda xalça toxu- yub satdırır. Qismətə bax, şeyx fehlilik edərmiş, xalça to- xuyarmış...

# Unudulan din

## Xadimlərimiz Fatmayılı Şeyx Ağahüseyin haqda nə bilirik...



xanasın yaradır. Doqquz il Kərbəlada yaşayıb təhsil aldıdan sonra, Kərbəla üləmə və müctəhidləri qarşısında imtahan vermelə olur.

Mərhum ilahiyyatçı alimi- mis, maştaqlı Axund Mirza Əbdülxalıq söyləridi ki, Şeyx Ağahüseyin komissiya qarşı- sında imtahan verməyə çıxdığı zaman komissiya üzvləri bir-birinin üzlərinə baxırlar. Üləmə komissiyasının sadri bu vaxt deyir: "Bu şəxş ki, hafiz-Qurandır. Onu imtahan etməyə dayermi? Təklif var ki, ona imtahansız müctəhid adı verilsin..."

Səqrən ən məşhur dini mə- kezlarında təhsilini başa vuran Şeyx Ağahüseyin 1917-ci ilde öz doğma kəndi Fatmayıya qayıdır. Lakin şeyxi əvvəlcə nə anası, nə də qardaşları tanınımlar, onu bir qərib qonaq kimi qəbul edirler. İlyim bi il vətən həsrəti çəkan şeyx Fatmayı kəndinin küber bir ailəsindən olan Ruzi xanım Bibqulu qızı ilə ailə həyatı qurur. Bir müddət kənddə yaşadıqdan sonra o, Bakıya köçür, özüne ev alır və ömrünün sonuna kimi keçmiş

Qoqol kükəsindək (İndiki Mərdanov qardaşları küçəsi) 1 nömrəli dəlinin 5 nömrəli evinə yəşayır.

Şübhəsiz ki, Şeyx Ağahü-

dən axund Şeyx Qani, Buzovna kendində Axund Mirza Kəmiyab, iranlı Molla Əli, Fatma-yidan Maşadi Hərnəz, Pirşağıdan Qədir və başşaları məscidi degil, onun mözişlərini dini- ləyərdər.

Azərbaycan tarixinə qara səhifələrə yazılan 30-cu illerde din xadimlərinin teqibi güñ-gündən artırdı. Bunu Şeyx Ağahüseyin de yaxşı derk edirdi. Deyirən dünya fani olsa da, xali deyildir. İmdadə yetən yaxşı adamları hemşə tapılır. Şeyxin qonşuluğunda aslan Qala kəndindən olan bolşevik mayor Haşimov deyilən şəxs yaşıyır. O, HKVD-də pasport şöbəsinin müdürü vəzifəsində çalışır. Şeyxa böyük ehtiramı varmış. Bir gün şeyxi yanına çağırıldır deyir: "Şeyx əmi, men sənə kömək etmək isteyirəm. Ancaq şərtləri var. Sen həmisi dini libadsa, gəzirsin, əmməmə və əbəni tixarmalısan. Yəşidin epe bi-nəfər xəçpərest kirayənin buraxılmış. Sən-dən kimi soruşsa ki, sən mollasən, deyərsən ki, men tarix mülliymiyəm. Özünə de bir müddət Bakıdan çıxıb kənddə yaşa- lısan. Belə olan haldə bəlkə sə- hə kömək edə bildim".

Maraqlı burasıdır ki, Şeyx kimi mötəbər bir adamın öz doğma kəndində evi belə yox idi. O, bir müddət öz kəndli-

40-ci illərdə o vaxtı siyasi rejim müəyyən qədər vicdan azadlığına yol verməli olurdu. Bu, sovet dövlətinə dünya miqyasında öz mövqelərin möhkəmlətmək üçün lazımdı. Məhz buna görə ölkədə kilsələrin, məscidlərin "dar çarçivədə" fealiyyətinə icazə verilirdi. 1944-cü ilde Bakıda "Göy məscid" in ("Hacı Əjdər məscidi") açılmış olub. Şeyx Ağahüseyini de həmin apılaşdırıcı davət ediblər. Onun çıxışı şəhər dindarlarına böyük təsir bağışlamışdı...

Bundan bir az sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəesini (İndiki Qaqqaz Müsəlmanları İdarəsi - red.) Kərbəla şəhərindəki Ali Ruhani Məktəbindən məktub galır. Məktubda Kərbəlada təhsil alan tələbələr Şeyx Ağahüseyin cənablarından onun həmin məktəbədə yerləşən şəxsi kitabxanasından istifadə etmək üçün icazə isteyirdilər. Ancaq bu vaxt şeyx cənabları artıq dünyasını dəyişmişdi. 1944-cü ilde öz imanı ile dünyadan köçən Şeyx Ağahüseyin doğma kəndi Fatmayıda dəfn olunub. Deyirlər, dəfn mərasimi böyük bir nümayişə çevrilibmiş.

Bu ilin təziye günlərində Fatmayı kəndində olduq. Kənddə yeni tikilmiş məscid binası bizi vəhət etdi. Nə yaxşı ki, kəndin Hacı Cingiz, Hacı Davud və qeyrili kimi oğulları var. Onlar Şeyx Ağahüseyini görməsər, onun xeyrixah, nəcib enənələrini davam etdirirler. Lakin bir seyadın olduqua kədərləndik. Coxlanımdan şeyxin qəbrini soruşturduq, nişan verən olmadı.

Şeyxin yaşıdığının evin divarına xatır lövhəsi vurmaq, adına kückə qoymaq, yeni dini məktəblərimizin birincisi onun adını vermek, ilahiyyat sahəsində oxuyan tələbələr üçün Şeyxin adına təqəüd təyin etmək, bizcə, mümkinən olşalar da, Şeyxin xatırının abediləşdirilməsi kəmək göstərecekərlər.

Həfiż SADIQ